



Azrbaycanda Aura mczsi-Smd Hsnzad

1991-ci ild Azrbaycan Respublikas mstqillik Id etdikdn sonra bu lknin ilri hkumtin sekular olmasna, hakimiyyt trfindn ciddi v oxlu mhdudiyytlr baxmayaraq, daima z sli kimliklrin v dini dyrlr qaytmaq yolunda addmlayblar

Arannews- Bu istiqamtd dini programlarda, xsusil d mhrrm ayna aid mrasimlrd itirak etmk Azrbaycan xalqnn yanaamasn dyrlndirn n mhm meyar hesab olunur. Azrbaycan xalqnn tn illrd mhrrm mrasimlindh itirak prosesini aradrdqda onun bu sahd mumi irlilyid oluduu grnr. Amma xalqn bu il keiriln mhrrm mrasimlrd itirak tn illr nisbtn daha mnal idi. Bel ki, bu ilin mhrrma aynda, sasn d Aura gn halinin mhtm, zmtli, mstsna v ox geni itirak Azrbaycan msllri zr ekspertlri ox heyrIndirdi, htta bzilri onu "Aura mczsi" adlandrd. Azrbaycanda bu il Aura mrasimlindh halinin itirakan blk d randa keiriln mrasimlrv sviyysind hesab etmk olar. Bu mhm hadis Azrbaycan hakimiyytinin son illrd dini mrasimlqr qar daha mhdudedici v daha ar qanunlar tsdiq etdiyi, islamlarla daha zalimcasna v repressiv .davrand bir vaxtda ba verir

Bu il ba tutan bnzsiz v mhtm mhrrm mrasimlri o qdr nzr arpacaq sviyyd idi ki, Azrbaycan hkumtinin kemi rftarna v tcblr sasn, onun rsmilrinin mnfi reaksiyas gzlniln v xas hrktli aydn msl idi. Drhal thksizlik ekpsertlri v parlamentin vziyyti mlum deputatlar meydana daxil oldu, yersiz, sassz aqlamalar vermekl, tlsik layihlr tqdim etmekl, mediada islamlara qar geni ks-tbliata qalxdlar. Bu nmayndlz aqlamalarnda uaqlarn istismarndan, onlarn vhiliy, chalt, xurafata v nadanla svq edilmsindn sz adlar, slmn tzahr olan hicab v adraya hcum etdiril, hicabl qzlar Suriyadak kamikadzelr bnztdil. Habel, islamlar radikalizmd ittiham etdirk onlar D terrorular il mqayis etmekl bir trfdn ictimai ryi onlara qar qaldrmaa tla etdiril, digr trfdn d qrib tkiflrl irli srmkl vladlarn zadarlq mrasimlrin aparan valideynlr qar cza ttbiq edilmsi n zmin yaratmaq istdiril. Bellikl, Azrbaycann parlamenti ciddi kild msly qard, Ail, Qadn v Uaq Problemlri zr Dvlt Komitsi Aura mrasimin qar siyasi v media atmosferi yaradaraq uaqlarn v yeniyetmlrin bu mrasimd itirakan qadaan edn "Uaqlarn salamlna v inkiafna ziyan vuran informasiyalardan qorunmas haqqnda" qanuna dyiiklik layihini tcili olaraq tnzimldi ki, bu qanuna sasn z vladlarn Aura mrasimin aparan .valideynlr qyyumluq hququndan mhrum edilck

Ail, Qadn v Uaq Problemlri zr Dvlt Komitsinin mtbuat xidmti bildirdi: "Qanunlarda boluqlar nzr almaqla valideynlrin qanuni msuliyylri artrmaldr v qanunlar beynlxalq konvensiyalara uygun olmalıdır". Komit hminin bildirib ki, ktlvi mrasimlrin tkili zaman uaqlarn mafelrin raiyt mslsi mmkn olacaq. Bu layih Prezident Administrasiyasna tqdim ."olunub v glckd Milli Mclisd mzakir olunaca gzlnilir

Deputatlarn fikir bildirmsindn v yaxn glckd mmkn tcili hrktlindrin lav, thksizlik msllri zr ekspert ihm smayln aqlamalarna da iar etmk olar. Ekspert xbrdarlq edir ki, randa qurulu necdirs, bizd d o cr olacaq. O, aqlamasnn davamnda deyir: "Aura mrasimi Azrbaycann mxtlif blglrind keirildi. i mslmanlar bu gn Peymbrin npsi mam Hseynin qtl yetirildiyi gn kimi xatrlayrlar. Aura gn diqqtı kn mvzu mscidild qara adralara bklm uaqlar idi. Fotolardan da grndy kimi htta aznda mzik olan krp qz ua da bu mrasim aparlb. Grnr ki, qara adra onun ynin biilrk hazrlanb. Bunun mnas odur ki, az yal uaqlar da gndlik hyatlarnda qara adradan istifad edirlr. Bu mvzu sosial bklrd geni mzakirlr sbb olub. Bzilri bunu dstklyir, bzilri d tnqid edir. Amma mahidlr gstrir ki, uaqlarn dini tbliata vasit olmasn ."qbul etmynlr oxdur

. smayl daha sonra deyib: "Bu, ox byk thlkdir. O drcd byk thlkdir ki, birbaa Konstitusiyaya qar yilib. Aznda mzik olan krplr qara adraya brnb. Bunu qbul edn ktl sabah lkd rit

cmiyytinin qurulmasn tlb edck. rit dvltinin qurulmas konstitusion quruluun dyimsi .demkdir. Yni, randa qurulu necdirs, bizd d o cr olacaq

Dnn kd qarladmz adam sabah lind zncir sin vurursa, qan tkrs, myyn klmlri deyirs (noh oxuyursa), bu, gec partlayan minaya bnzyir. Amma bir gn sakit grnn bomba bir gn mtlq partlayacaq. Bu msl il bal thlksizliyimiz yax aparlmr. Ibtt, bunu douran sbblr daltsizlikdir. nki bel hallar insanlar ox vaxt din meyillndirir. Dind is bu cr insanlar radikal cryanlara, terrora srklyirlr. Ona gr d az mzikli krplrin qara adraya brnrk cmiyyt atlmas mvcud thlnknin ."axlnmi formasdr

Ekspert deyib: "Radikalla qar is Dvlt Thlksizliyi Xidmti mbariz aparmaldr. Btvld is dvltin bununla bal fundamental siyasti olmaldr. Bu el msldir ki, he cr geri kilmk olmaz. Fikir vermisinizs, dindarlar bir ey olmam arab ortaya atrlar. Haqszla, daltsizliy qar mbariz yoxdur. Amma bir hadis olan kimi "Irik, adran ldn vermrik" deyirlr. Halbuki, adra gerilikdn ."baqa bir ey deyil. Bu cr msllr sradan hal kimi yanamaq olmaz

:Azrbaycanl slahiyatlrlrinin v "ekspertlrinin" aqlamalarndan bu nticy glmk olar

Birincisi; Hakimiyyt tla edir ki, bilrkdn adi halinin dini etiqadn, mhrrm aynn zadarlq mrasimlindrind dinc v sivil itirakn gerilik, radikallq v terrorizm kimi tantsn. Ona gr d hkumt hiddtl, cahillik v vhilik kimi thqiramiz szlrdn istifad etmkl, zadarlq ednlri terrorulara v D-bnztmkl, hicabl qzlar Suriyadak kamikadzelr oxatmaqla Azrbaycan xalqn thqir etmyi qarsna mqsd qoyub. Hkumt bel bir yanama semkl yaxn glckd znn dindarlara qar mmkn .brk qarlamasna bhan yaratmaq istyir

kincisi; Azrbaycan hkumtinin Aura mdniyytinin genilnmsindn qorxu v narahatl akar hiss olunur. Ona gr d Aura mrasimini "byk thlk" adlandrr. El bu sbbdn d dini etiqad v sl kimliki mbarizz bacarqsz olduundan mhrrm aynn mrasimlindrind xalqn geni itirakn xarici amillr balamaa tla edir. Bu mqsdl ictimai ryi yanltmaq n Azrbaycanda qonu lkrlrin (ran slam .Respublikasnn) ideologiyasnn yaylmas mvzusuna tkid edir

ncs; Azrbaycan hkumti islam hrkatlar v dindarlarla mbariz etmk n media tbliat v "Uaqqlarn salamlna v inkiafna ziyan vuran informasiyalardan qorunmas haqqnda" qanun layihsin dyiiklik etmyi i salaraq, xalq arasnda qorxu v thdid yaratmaq, onlara qar drhal mnasibt v mli hrktlr ed bilmk raiti yaratd. vladlarn dini mrasimlr aparan valideynlri qyyumluq .hququndan mhrum etmk layihsi bunu tsdiq edir

.Bel nzr glir ki, hakimiyyt bu istiqamtd daha ox addmlar atacaq Lakin, Azrbaycan xalq arasnda dini etiqadlar, Aura mdniyyti v hidlr srvri hzrt bu Abdullah Hseyn () sevgi o qdr drin v kkldr ki, hkumtin he bir addm onlarn qarsnda mane yarada .bilmyck. Ona gr d hkumt bu akar hqiqti drk etmli v qbul etmlidir, z xalq il barmaldr